

# Ağdamda beynəlxalq simpozium keçirilib



Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ilər öncə böyük müdrikliklə söylədiyi "Bir millət iki dövlət" kəlamı Türkiyə-Azərbaycan dostluğunun, qardaşlıq və əməkdaşlığının bütün istiqamətlərində öz təsdiqini tapmaqdır. Türkiyə bir qardaşın edə biləcəklərini bütün zamanlarda Azərbaycan üçün etmişdir.

Bakının erməni-bolşevik işgalindən azad edilməsinin 103-cü ildönümü sentyabrın 15-də ölkəmizdə təntənə ilə qeyd edildi. Nuru paşanın rəhbərlik etdiyi ordu daşnak-bolşevik birləşmələrini möglubiyət uşratdıqdan sonra yenice qurulan Azərbaycan hökuməti Gəncədən Bakıya köcdü. O, ağır döyüslərdə yüzlərlə türk əsgəri şəhid oldu. Bu gün qədirbilən xalqımız onların xatirəsini uca tutur, böyük məhəbbət və ehtiramla yad edir.

Cox qürurvericidir ki, Türkiyə-Azərbaycan əlaqələrinin miqyası arzuolunan səviyyədən də genişdir. Herbi-iqtisadi, elmi-mədəni ilişkilərimiz gündən-günə dərinləşir. Qarabağın Ermenistan silahlı qüvvələri tərəfindən işgalına son qoyulması ilə nəticələnən 44 günlük ikinci Vətən müharibəsində türk qardaşlarımızın siyasi-diplomatik və mənəvi yardımını parlaq qələbəmizi labüb etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilmez sərkərdə qüdrəti, Azərbaycan əsgərinin qəhrəmanlığı qarşısında düşmənin diz çökəmkədən, təslim olmaqdan başqa yolu qalmadı.

Qarabağ zəfərindən sonra Azərbaycan-Türkiyə əlaqələri yeni mərhələyə daxil olmuşdur. Bu gün birgə hərbi təlimlər davam edir. Ermənilərin tarixdə misligörünməmiş bir vəhşiliyələ dağıtdıqları, odlara qalayıb viran qoyduqları şəhərlərin, kəndlərin, yolların, köpüllerin, tarixi abidələrin, dəyəri bir neçə milyon dollarla hesablanan sosial infrastrukturun yenidən qurulmasında, bərpa edilməsində türk qardaşlarımız yenə də yanımızdadır. Heç şübhəsiz, bu birlik gücümüzə güclə qatır, düşmənlərin yeni təxribat planlarını əngəlləyir.

Bu günlər Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun təşəbbüsü və təşkilatlılığı ilə Qarabağda - Ağdamda beynəlxalq simpozium keçirilmişdir. "Müstəqilliyinin 30-cu ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər" mövzusunda keçirilən simpoziuma qardaş Türkiyənin bir qrup nufuzlu elm xadimi qatılmışdır.

Tədbir iştirakçıları önce xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quzanlı qəsəbəsində ucaldılmış abidəsi öünüə qızılğullər qoydular. Sonra simpozium Heydər Əliyev Mərkəzində işinə başladı. Ağdam Rayon İcra Həkimiyətinin başçısı Vaqif Hə-

sənov çıxış edərək Azərbaycanın və qardaş Türkiyənin tanmış elm xadimlərinə bələ bir möhtəşəm elmi konfransın Ağdamda keçirilməsinə qərar verdikləri üçün minnətdarlığını bildirdi. Simpoziumun işinə uğur arzulayan natiq parlaq qəlebe ilə başa çatan 44 günlük müharibədən sonra Ağdamda yaşanan xoş ovqat, yüksək əhvali-ruhiyə barədə qonaqlara məlumat verdi: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğu", qəhrəman əsgər və zabitlərimizin hüneri və türk qardaşlarımızın güclü dəstəyi ilə Qarabağın, eləcə də doğma Ağdamın işğaldan azad olunması 30 ilin həsrətinə son qoydu, illərdən bəri qaysaq bağlamayan yaralarımıza melhəm oldu. Hər kəsin eynəsi açıldı, üzü gülüdü. Oğlu şəhid olan analar başını dik tutub göz yaşlarını "ürəyinə axıdib qururla "Təki Vətən var olsun" dedi. O çətin günlərdə, o şərəflə anlarda hamimizin üreyi Azərbaycan əsgəri ilə bir döyündü. Nə xoş ki müharibəni qələbəyə bitirdik. Doğma Qarabağımız azadlığa qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı müstəqil Azərbaycan dövlətinin tarixinə qızıl hərfərlə yazıldı. İndi bizim vəzifəmiz tikib-qurmaq, Qarabağın hər qarışını cennətə döndərmek, xalqımızın sülh, əmin-amanlıq şəraitində yaşımaq, dinc quruculuqla məşğul olmaq niyyətini dünəyaya çatdırmaqdır. Qoy tarixçi alimlərimiz Qarabağın tarixini daha dəqiq öyrənsinlər və təbliğ etsinlər. Burada hər daş, hər qaya canlı tarixdir. Azərbaycanın ayrılmaz parçası olan Qarabağa xoş gəlmisiniz.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli tədbirdə çıxış edərək Azərbaycanın son 30 ildə keçdiyi çətin və şərəflə, keşməkeşli yoldan ətraflı səhbət açdı. Müstəqillik illerinin iki mərhələdən ibarət olduğunu bildirən natiq Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğuladı. Qeyd etdi ki, son dərəcə çətin, mürəkkəb tarixi şəraitdə Heydər Əliyev Azərbaycanı xaosdan, qardaş qırğınlından, dövləti məhv olmaq, parçalanmaq təhlükəsindən xilas etdi, "Ösərin müqaviləsi"ni imzalamaqla ölkəmizin dinamik iqtisadi inkişafına etibarlı zəmin yaratdı: "Heydər Əliyev siyasi kursuna sarsılmaz sədəqət nümayiş etdirən Prezident İlham Əliyev isə Azərbaycana

rəhbərlik etdiyi 18 ildə müdrik siyaseti, uğurlu diplomatiyası ile müstəqiliyimizi daha da möhkəmləndirdi, dövlətimizi söz sahibinə çevirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev mahir sərkərdə bacarığı ilə dünya hərb tarixinə heyret doğuran yeni səhifələr yazdı, taleyin ona qismət etdiyi xilaskarlıq missiyasını şərəflə reallaşdırıb Qarabağın 30 illik işğalına son qoydu. Bütün bunlar müstəqillik tariximizin qururla söz açılması parlaq səhifələridir".

Ona da qeyd edək ki, akademik İsa Həbibbəyli Qarabağ səfəri çərçivəsində böyük ədib Cəlil Məmmədquluzadənin ölüm-gün yoldaşı Həmidə xanım Məmmədquluzadənin Ağcabədi rayonunun Kəhrizli kəndindəki ev-muzeyində olmuş, yeni kitablarını muzeyə hədiyyə etmişdir. İsa müəllim Cəlil Məmmədquluzadənin Kəhrizli kənd qəbiristanlığında 1922-ci ildə dəfn edilmiş qardaşı Ələkbərin qəbrini zi-yarət etmiş, məzarı üstünə ter qızılıqlı qoymuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru professor, tarix elmləri doktoru Kərim Şükürov çıxış edərək simpoziyun məqsəd və məramlarını açıqladı. Qeyd etdi ki, Azərbaycan-Türkiyə əlaqələri müasir dövrde yeni məna kəsb edir, öz aktuallığı ilə diqqət çəkir: "Kökü, soyu, dini, inancı eyni olan, lakin ayri-ayrı dövlətlərdə yaşayan eyni milletin dostluğu, qardaşlığı, birləyi yolunda məkrələ qurulan, on illerboyu davam edən manələr artıq aradan qaldırılmış, iki qardaş bir-birinə qovuşmuşdur. Neyləmək olar ki, bu, bəzi yaxın qonşularımızda hədsiz dərəcədə qıçır yaradır. Nə zamandır ki, biz Azərbaycan-Türkiyə qardaşlığının təntənəsinə aparan, hər addımı qurur doğuran şərəflə bir yolla addimlayırıq. Şükürler olsun ki, bir milletin iki qüdrətli oğlu - xidmet etdikləri böyük amallar uğrunda mübarizədə qazandıqları zəfərlərlə adlarını türk dövlətləri tarixinə qızıl hərfərlə yazmış Azərbaycan Prezidenti İlham Əliyev və Türkiye Cumhuriyyətinin başçısı Rəcəb Tayyib Erdoğan bizi dostluq, qardaşlıq, əməkdaşlıq yoluna yönəldir. Əminəm ki, tarixçi alimlərimiz öz bilik və bacarıqları, xoş məramları ilə bu müqəddəs yolu nurunu, ziyasını daha da artıracaqlar".

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qabil

Həsənovun çıxışından sonra simpozium ayrı-ayrı iclaslarla öz işini davam etdirmişdir. Azərbaycanın dövlət müstəqilliyinin 30 illiyi (1991-2021) tarixi baxış mövzusunda AMEA Tarix İnstitutunun direktoru, professor, tarix elmləri doktoru Kərim Şükürov, "Türkiyənin ictimal rəyində Xocalı qətləmə və sonrasında Qarabağ problemi" mövzusunda İstanbul Universitetinin professoru, tarix elmləri doktoru Ramazan Erhan Çülü, "Qarabağ zəferinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri" mövzusunda Arvin Çoruh Universitetinin rektoru, professor, tarix elmləri doktoru Mustafa Sıtkı Bilgin, "İkinci Qarabağ mühərabəsi: milləşmənin bir uğur hekayəsi, sovet dövründən qalma mirası təmizləmə və qərb strateji düşüncəsi" mövzusunda jurnalist Ardan Zentürk, "Cənevre konvensiyaları işığında Qarabağ mühərabəsinin təhlili, Qarabağ probleminin həllində Asiyada əməkdaşlıq və ehtimal tədbirləri konfransı və türk şurası" mövzusunda Mərmərə Universitetinin professoru, tarix elmləri doktoru Alaeddin Yalçınkaya, "İkinci Qarabağ mühərabəsi dünya kütüvə informasiya vasitələrində" mövzusunda AMEA Tarix Institutunun şöbə müdürü, professor, tarix elmləri doktoru Mais Əmrəhov, "Batumı Anlaşmasından Şuşa Bəyannaməsinə - Türkiyə-Azərbaycan əlaqələri" mövzusunda Mərmərə Universitetinin professoru, tarix elmləri doktoru Okan Yeşilot, "Qarabağ və Zəngəzur dəhlizinin geosiyaseti" mövsuzunda Yıldız Texniki Universitetinin professoru, tarix elmləri doktoru Mehmet Akif Okur,

"Mehri dəhlizinin Qafqazda əhəmiyyəti və torpaq mübadilə formulu" mövzusunda Ankara Yıldırım Beyazid Universitetinin professoru, tarix elmləri doktoru Salih Yılmaz, "Qarabağ xanlığı 1805-ci il-dən 1822-ci ilədək: yalanlar və həqiqətlər" mövzusunda AMEA Tarix Institutunun şöbə müdürü, dosent, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov və digər tarixçi alimlər müxtəlif mövzularda maraqlı elmi məruzələr etmişlər. Simpoziumda bütövlükdə 24 məruzə dinlənilmişdir.

Ağdam Musiqi Məktəbinin həyətində açıq havada təqdim edilən vətənpərvərlik ruhuna köklənmiş konsert programını qonaqlar xüsusi heyranlıqla dinləmişlər.

Səhəri gün isə qonaqlar işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etmişlər. Ağdam şəhərinin qalıqlarını, faşist xislətlə ermənilərin dasında daşda daş qoymadığını ürək ağrısı ilə seyr edən türk qardaşlarımızın fikrini bir cümlə ilə Atatürk Mədəniyyət Dil və Tarix Yüksək Qurumunun sədri Muhammet Hekimoğlu belə ifadə etdi: "Bütün bunlar dünyada barbarlığın ən dəqədən mənzərəsidir".

**Lazım QULİYEV,  
"Azərbaycan"**